




AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN

**2020-2021-ci tədris ilində Virtual
məktəb platformasında tədris
prosesinin təşkili üzrə**

TƏLİMAT



SENTYABR - 2020

2020-2021-ci tədris ilində "Virtual Məktəbdə"

İNZİBATİ HEYƏT

1

Yeni tədris ilində rəhbərlik etdiyiniz təhsil müəssisəsi üzrə fəaliyyət göstərən bütün sinif qruplarına "Qrup sahibi" ("Владелец", "Owner") kimi əlavə olunmusunuz. Məktəbinizdəki bütün sinifləri öz profilinizin "Komandalar" ("Команды", "Teams") hissəsindən tapa bilərsiniz.

2

Məktəbinizdə yaradılmış siniflərdə oxuyan uşaqların qeydiyyat və aktivlik intervalını görə biləcəksiniz. Bu qruplara uyğun olan şagirdləri əlavə edə və çıxarda bilərsiniz.

3

Siniflərdə keçirilən dərslərə istədiyiniz zaman qoşula bilərsiniz. Qrupların "Söhbət" ("Чат", "Chat"), "Tapşırıqlar" ("Задания", "Assignments"), "Testlər" ("Тесты", "Tests") hissələrinə nəzarət edə və onlayn dərsləri paylaşılan linklər vasitəsilə müşahidə edə bilərsiniz.

4


Məktəbiniz üzrə yaradılmış dərslər cədvəli üzrə müvafiq müəllimləri müvafiq qruplara əlavə edə və çıxarda bilərsiniz. Əlavə edilmiş müəllimlər üçün rəhbər funksiyasını aktivləşdirə bilərsiniz.




Sınıf qrupları üzrə müəllimlərin əlavə edilməsi

Rəhbərlik etdiyiniz məktəb üzrə təyin edilmiş dərs cədvəli üzrə müəllimlərin qruplara təyin edilməsi üçün aşağıdakı ardıcılığı izləyin:

1. Virtual məktəb profilinizə daxil olun




2. “Komandalar” (“Команды”, “Teams”) hissəsinə keçid alın
3. Müvafiq qrupu seçin və qrupa daxil olun
4. 2020-2021 tədris ili üçün yeni siniflərin adları “2020_Sinif-#-Məktəbin adı” kimi görünəcək
4. “Üzv əlavə et” (“Добавить участника”, “Add Member”) əmrini seçin



5. Axtarış bölməsində “Müəllimlər” (“Преподаватели”, “Teachers”) seçdikdən sonra, müvafiq müəllimin UTİS kodunu əlavə edin

6. “Əlavə et” (“Добавить”, “Add”) düyməsini sıxın



7. Proses tamamlanmışdır.



2020-2021-ci tədris ilində "Virtual Məktəbdə"

MÜƏLLİMLƏR


- Məktəb rəhbərliyiniz (direktor və ya direktor müavini) tərəfindən müvafiq dərs cədvəliniz üzrə dərs deyəcəyiniz sinif qruplarına əlavə edirsiniz.
- Yalnız rəhbərlik tərəfindən əlavə edildikdən sonra yeni sinif qrupları sizin profilinizdə görünəcəkdir.
- 2020-2021 tədris ili üçün yeni siniflərin adları "2020_Sinif-#-Məktəbin adı" kimi görünəcəkdir.
- 2020-2021-ci tədris ilində dərs deyəcəyiniz siniflər profilinizdə görüdükdən sonra həmin siniflərə lazımı materialları əlavə etməli və sinfi aktivləşdirməlisiniz.
- Hər sinif yalnız 1 dəfə aktivləşdirilir.




Sınıf qrupları üzrə materialların əlavə edilməsi və aktivləşməsi

Sınıf qruplarının şagirdlər tərəfindən görünən olması üçün aşağıdakı ardıcılığı izləyin:


1. Virtual məktəb profilinizə daxil olun




2. "Komandalar" ("Команды", "Teams") hissəsinə keçid alın
3. Müvafiq qrupu seçin və qrupa daxil olun
4. Qrupa materialları əlavə etmək üçün "Fayllar" ("Файлы", "File") hissəsindən "Yükləmək" ("Скачать", "Upload") əmrindən istifadə edin



5. “Tapşırıqlar” (“Задания”, “Assignment”), “Əlavə”(+) (“Вкладки”, “Tab”) və “Testlər” (“Тест”, “Quiz”) hissəsindən ev tapşırıqlarını, testləri, video dərsləri, elektron dərslikləri və faydalı linkləri qrupa əlavə edin



6. Bütün hazırlıq prosesinin tamamlandığından əmin olduqdan sonra qrupu aktivləşdir əmrini seçin



7. Proses tamamlanmışdır.



Virtual mktb dstk xidmti

Yeni tdris ilind platforma zr istniln suallarla baęlı aŐaęıdaki nvanlara mracit ed bilrsiniz:



1. Azrbaycan Respublikası Thsil Nazirliyinin Qaynar xətti:146-1-4
2. Virtual mktb zr texniki dstk xidmti:
teams@tsii.edu.az
3. Virtual mktb zr rsmi İnternet nvanı:
www.virtual.edu.az
4. Virtual mktb zr rsmi Facebook shifsi:
<https://www.facebook.com/ict.edu.az>
5. Virtual mktb zr laqdar Őxs: Fidan Ncfova
 - Teams hesab - Fidan Necefova

